



NAXÇIVAN MUXTAR RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ

Q Ə R A R

çıxarış

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin bir sıra qərarlarında dəyişiklik edilməsi haqqında

“Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında” 2020-ci il 24 avqust tarixli 34-VI FR nömrəli Fərmanında dəyişiklik edilməsi və Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 10 sentyabr tarixli 35-VI FR nömrəli Fərmanının ləğv edilməsi barədə” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 01 aprel tarixli 66-VI FR nömrəli Fərmanının 3-cü hissəsinə əsasən Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti **qərara alır**:

3. “Kənd təsərrüfatı məhsulları istehsalçılarının toxum, gübrə və damazlıq heyvanları ilə təmin edilməsinə əlavə dəstək verilməsi ilə əlaqədar bəzi məsələlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 22 sentyabr tarixli 226 nömrəli qərarı haqqında” Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2008-ci il 7 oktyabr tarixli 89 nömrəli Qərarında aşağıdakı dəyişikliklər edilsin:

3.1. 3-cü - 5-ci hissələrdə “Naxçıvan Aqroservis” sözləri “Naxçıvan Aqrolizinq” sözləri ilə əvəz edilsin;

3.2. həmin Qərarla təsdiq edilmiş “Naxçıvan Aqroservis” Açıq Səhmdar Cəmiyyəti tərəfindən muxtar respublika daxilində və xaricdən satın alınan

damazlıq heyvanların dövlət büdcəsinin vəsaiti hesabına 50 faiz güzəştli lizinq yolu ilə heyvandarlıqla məşğul olan kənd təsərrüfatı məhsulları istehsalçılara satılması Qaydaları” üzrə:

3.2.1. adında, 1.1-ci bənddə və 2-ci hissənin adında “Naxçıvan Aqroservis” sözləri “Naxçıvan Aqrolizinq” sözləri ilə əvəz edilsin;

3.2.2. Qaydalara əlavənin yuxarı və aşağı sağ künclərində “Naxçıvan Aqroservis” sözləri “Naxçıvan Aqrolizinq” sözləri ilə əvəz edilsin;

3.3. həmin Qərarla təsdiq edilmiş “Dövlət vəsaiti hesabına idxal olunan mineral gübrələrin güzəştli şərtlərlə buğda istehsalçılara satılması Qaydaları”nın 1.1-ci, 2.1-ci və 2.8-ci bəndlərində “Naxçıvan Aqroservis” sözləri “Naxçıvan Aqrolizinq” sözləri ilə əvəz edilsin;

3.4. həmin Qərarla təsdiq edilmiş “Buğda toxumunun istehsalı ilə məşğul olan dövlət və özəl toxumçuluq təsərrüfatlarına dövlət vəsaiti hesabına idxal olunan rayonlaşdırılmış yüksək reproduksiya buğda toxumunun güzəştli şərtlərlə satılması Qaydaları” üzrə:

3.4.1. 1.1-ci, 2.1-ci və 2.9-cu bəndlərdə “Naxçıvan Aqroservis” sözləri “Naxçıvan Aqrolizinq” sözləri ilə əvəz edilsin;

3.4.2. Qaydalara əlavənin aşağı sağ küncündə “Naxçıvan Aqroservis” sözləri “Naxçıvan Aqrolizinq” sözləri ilə əvəz edilsin.

4. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2011-ci il 8 dekabr tarixli 103 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron xidmət növlərinin Siyahısı”nın 35-ci hissəsində “Naxçıvan Aqroservis” sözləri “Naxçıvan Aqrolizinq” sözləri ilə əvəz edilsin.

5. “Naxçıvan Aqroservis” Açıq Səhmdar Cəmiyyəti tərəfindən yeni alınan, lizinqə verilən və lizinq yolu ilə satılan texnikaya güzəştlərin tətbiq edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2014-cü il 2 sentyabr tarixli 77 nömrəli Qərarında aşağıdakı dəyişikliklər edilsin:

5.1. adında və 1-ci - 3-1-ci hissələrində “Naxçıvan Aqroservis” sözləri “Naxçıvan Aqrolizinq” sözləri ilə əvəz edilsin;

5.2. həmin Qərarla təsdiq edilmiş “Naxçıvan Aqroservis” Açıq Səhmdar Cəmiyyəti tərəfindən yeni alınan, lizinqə verilən və lizinq yolu ilə satılan texnikaya güzəştlərin tətbiq edilməsi Qaydaları”nın adında, 1.1-ci, 2.2-ci, 2.7-ci və 2.7-1-ci bəndlərində “Naxçıvan Aqroservis” sözləri “Naxçıvan Aqrolizinq” sözləri ilə əvəz edilsin.

7. “Naxçıvan Aqroservis” Açıq Səhmdar Cəmiyyətinin 2021-ci ildə yerinə yetirəcəyi aqrotexniki xidmətlərin qiymətləri və yanacaq norması”nın təsdiq edilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2021-ci il 4 fevral tarixli 35 nömrəli Qərarında aşağıdakı dəyişikliklər edilsin:

7.1. adında, preambulasında və mətnində “Naxçıvan Aqroservis” sözləri “Naxçıvan Aqrolizinq” sözləri ilə əvəz edilsin;

7.2. həmin Qərarla təsdiq edilmiş əlavənin adında “Naxçıvan Aqroservis” sözləri “Naxçıvan Aqrolizinq” sözləri ilə əvəz edilsin.

Naxçıvan Muxtar Respublikasının

Baş naziri

Səbuhi Məmmədov

Naxçıvan şəhəri, 5 aprel 2021-ci il

№ 84